



Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Azərbaycan Respublikası Gömrük orqanları əməkdaşlarının fərdi qaydada mükafatlandırılması haqqında əsasnamənin təsdiq edilməsi barədə

Əmr № 10

23 mart 1998-ci il

Respublika Nazirlər Kabinetinin 25 dekabr 1997-ci il tarixli, 140 nömrəli «Azərbaycan Respublikasının gömrük sisteminin büdcədən kənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları barədə» qərarından irəli gələn tələbləri həyata keçirmək, habelə gömrük vergi və rüsumların düzgün hesablanıb vaxtında dövlət büdcəsinə köçürmək, xarici-iqtisadi əlaqələr fəaliyyəti nəticəsində əldə olunmuş valyuta sərvətləri şəklində gəlirlərin gizlədilməsi hallarının qarşısını almaq, habelə digər gömrük qaydalarının pozulmasına qarşı mübarizədə gömrük orqanları əməkdaşlarının marağını artırmaq məqsədi ilə **əmr edirəm:**

1. Gömrük Məcəlləsinin 398-ci maddəsinə uyğun olaraq hazırlanmış və əlaqədar təşkilatlarla razılaşdırılmış «Azərbaycan Respublikası gömrük orqanları əməkdaşlarının fərdi qaydada mükafatlandırılması haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Gömrük Komitəsinə, Bakı Baş Gömrük İdarəsinə, Bina Gömrük İdarəsinə və bütün gömrükxanalara tapşırılsın ki, Əsasnamənin tələblərinə ciddi riayət etməklə onun müddələrinin yerinə yetirilməsini təmin etsinlər.
3. Əsasnamənin icrasından irəli gələn məsələlərin həlli Maliyyə-Tarif və Valyuta nəzarəti Baş İdarəsinə (F.Məmmədov), Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev), Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə Baş idarəsinə (S.Məmmədov) və Hüquq şöbəsinə (S.Muxtarov) tapşırılsın.
4. İşlər İdarəsi (R.Həsənəliyev) Əsasnamənin Komitənin müvafiq strukturlarına və bütün gömrük orqanlarına çatdırılmasını təmin etsin.

Komitənin sədri
K.HEYDƏROV

Razılaşdırılmışdır:

*Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri*

Ə.NAĞIYEV

20 fevral 1998-ci il

Razılaşdırılmışdır

*Azərbaycan Respublikası
Maliyyə Naziri*

F.YUSİFOV

10 mart 1998-ci il

*Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin
23 mart 1998-ci il tarixli
əmrinə təsdiq edilmişdir*

Komitənin sədri

K.HEYDƏROV

**Azərbaycan Respublikası gömrük orqanları əməkdaşlarının fərdi
qaydada mükafatlandırılması haqqında
Əsasnamə**

1. Azərbaycan Respublikası gömrük orqanları əməkdaşlarının fərdi qaydada mükafatlandırılması (bundan sonra — mükafatlandırma) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 398-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 1997-ci il tarixli 140 №-li «Azərbaycan Respublikasının gömrük sisteminin büdcədən kənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları barədə» qərarına əsasən həyata keçirilir.

Mükafatlandırılmanın tətbiqindən məqsəd gömrük orqanlarının əməkdaşlarının gömrük qanunvericiliyinin tələblərinə riayət etməsi üzərində nəzarətin gücləndirilməsinə, malın gömrük dəyərinin düzgün müəyyən edilməsinə, büdcəyə çatacaq vəsaitlərin vaxtında və tam köçürülməsinə nail olmaqdan ibarətdir.

2. Fərdi qaydada mükafatlandırma gömrük orqanının yoxlamaları aparmış və gömrük qaydalarının pozulması hallarını aşkar etmiş əməkdaşlarına şamil olunur.

3. Gömrük orqanları əməkdaşlarının fərdi qaydada mükafatlandırılması gömrük işi sahəsində cinayətlər və gömrük qaydalarının pozulması işləri üzrə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət mülkiyyətinə keçirilmiş malların, nəqliyyat vasitələrinin və digər əşyaların satışından əldə edilən vəsaitlərin, gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən inzibati hüquqpozmalara və gömrük qaydalarının pozulmasına görə müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin satışından və yaxud onların dəyərinin tutulmasından əldə edilən vəsait, cərimələr və yığımlar, gömrük qaydalarının pozulması və ya gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən

hüquqpozmalar nəticəsində müsadirə olunan valyuta məbləğləri və yoxlama ilə əlaqədar maliyyə sanksiyası nəticəsində alınmış məbləğlər hesabına həyata keçirilir.

4. Fərdi qaydada mükafatlandırma yuxarıda qeyd olunan yığımların fonda daxil olmuş məbləğlərindən bu Əsasnaməyə Əlavədə göstərilən miqdarda hesablanır. Hər bir hüquqi və fiziki şəxs üzrə mükafatlandırma ayrılıqda rəsmiləşdirilir.

5. İki və daha çox işçinin iştirakı ilə eyni bir məsələyə dair aparılmış yoxlamanın nəticəsində və yaxud gömrük qaydalarının pozulmasına görə tətbiq edilmiş və fonda daxil olmuş maliyyə sanksiyası və inzibati tənbeh nəticəsində alınmış məbləğlərə görə hesablanmış fərdi mükafatlandırmanın məbləği, həmin işçilər arasında bərabər surətdə bölünür.

Yoxlama iki və daha çox işçilər tərəfindən müxtəlif məsələlərə dair aparıldıqda hər bir işçiyə düşən fərdi mükafatın məbləği onların yoxladıkları məsələlər üzrə tətbiq edilmiş və fonda daxil olmuş maliyyə sanksiyası və inzibati tənbeh nəticəsində alınmış məbləğlərdən asılı olaraq ayrılıqda müəyyən edilir.

6. Fərdi qaydada mükafatlandırmanın tətbiqi ilə əlaqədar olaraq gömrük orqanının yoxlamayı aparmış və bu yoxlama aktına rəy vermiş əməkdaşlar, habelə həmin işçilər tərəfindən yoxlamaların aparılmasına nəzarət etməsi həvalə olunmuş vəzifəli şəxsləri yoxlamanın düzgün aparılmasına, maliyyə sanksiyalarının və inzibati cərimələrin düzgün tətbiq olunmasına görə məsuliyyət daşıyırlar.

Gömrük orqanları əməkdaşları tərəfindən düzgün olmayaraq fərdi qaydada mükafat alınması aşkar edildiyi hallarda, ödənilmiş mükafat məbləği müəyyən edilmiş qaydada onlardan tutulur, eyni zamanda onun ödənilməsində təqsirkar olan işçilər barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.

7. Fərdi mükafatın məbləği işçinin aylıq vəzifə maaşının on mislindən yuxarı olduqda həmin mükafatlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin icazəsi ilə ödənilir. Bu halda fərdi mükafatlandırma üçün əsas olan sənədlər, həmçinin yoxlama aktına verilmiş və gömrük orqanının rəhbəri tərəfindən təsdiq edilmiş rəy Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təqdim olunmalıdır.

Fərdi mükafatlandırma ilə əlaqədar yoxlamanın materiallarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq idarə və şöbələri tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinə və digər qanunverici aktlarına müvafiq olaraq baxılır.

Yoxlamaların materiallarına, onların daxil olduğu vaxtından 15 gün müddətindən gec olmayaraq baxılır, mükafatın verilməsi üçün rəy tərtib edilərək kuratorluqdan asılı olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavinlərindən biri tərəfindən təsdiq olunur.

8. G mr k orqanları t r find n  m kdařların f rdi qaydada m kafatların  d nilməsi, yalnız onlar t r find n t tbiq edilmiř maliyy  sanksiyası v  inzibati t nbehl   laq dar alınmıř m bl ql r fonda tam daxil olduqdan sonra h yata ke irilir.

İřilərə f rdi m kafatın  d nilməsi, onlar t r find n aparılmıř yoxlamadan v  yaxud g mr k qaydalarının pozulmasına g r  t tbiq edilmiř maliyy  sanksiyası v  inzibati t nbehl   laq dar olaraq alınmıř m bl ql rinin fonda daxil olduđu vaxtdan  n gec 15 g n  rzində, m kafatın  d nilməsi Azərbaycan Respublikası D vl t G mr k Komit sinin icazəsi il  aparıldıđı hallarda is , h min icaz nin m vafiq g mr k orqanlarına daxil olduđu vaxtdan  n gec 5 g n  rzində h yata ke irilir.

*«Azərbaycan Respublikası
gömrük orqanları
əməkdaşlarının
fərdi qaydada
mükafatlandırılması haqqında»
Əsasnaməyə
Əlavə*

**Fərdi qaydada əməkdaşların mükafatlandırma
Məbləğləri**

Hüquqi şəxslər üzrə		Fiziki şəxslər üzrə	
Fonda daxil olmuş maliyyə sanksiyaları və inzibati tənbehlə əlaqədar alınmış məbləğ (min ə/h misli ilə)	Fərdi mükafatın miqdarı	Fonda daxil olmuş maliyyə sanksiyaları və inzibati tənbehlə əlaqədar alınmış məbləğ (min ə/h misli ilə)	Fərdi mükafatın miqdarı
1000 mislinə qədər	10%	100 mislinə qədər	20%
1001 mislindən 3000 mislinə qədər	min ə/h 100 misli + min ə/h 1000 mislindən yuxarı məbləğin 7,5%-i	100 mislindən 300 mislinə qədər	min ə/h 20 misli + min ə/h 100 mislindən yuxarı məbləğin 15%-i
3001 mislindən 10000 mislinə qədər	min ə/h 250 misli + min ə/h 3000 mislindən yuxarı məbləğin 5%-i	301 mislindən 1000 mislinə qədər	min ə/h 50 misli + min ə/h 300 mislindən yuxarı məbləğin 10%-i
10001 mislindən 25000 mislinə qədər	min ə/h 600 misli + min ə/h 10000 mislindən yuxarı məbləğin 2,5%-i	1001 mislindən 2500 mislinə qədər	min ə/h 120 misli + min ə/h 1000 mislindən yuxarı məbləğin 5%-i
25001 mislindən 50000 mislinə qədər	min ə/h 975 misli + min ə/h 25000 mislindən yuxarı məbləğin 1,5%-i	2501 mislindən 5000 mislinə qədər	min ə/h 195 misli + min ə/h 2500 mislindən yuxarı məbləğin 2,5%-i
50000 mislindən yuxarı	min ə/h 1350 misli + min ə/h 50000 mislindən yuxarı məbləğin 0,75%-i	5000 mislindən yuxarı	min ə/h 257,5 misli + min ə/h 5000 mislindən yuxarı məbləğin 1,25%-i